

## Azərbaycan Respublikasının Prezidentinə

## ƏRİZƏ-ANKET

şəkil üçün yer

Xahiş edirəm, mənim Azərbaycan Respublikası vətəndaşlığıma xitam verəsiniz.

SUALLAR	CAVABLAR
1. Soyadınız, adınız və atanızın adı (əgər soyadınızı, adınızı və ya atanızın adını dəyişmişsinizsə, səbəbləri göstərilməklə əvvəllər daşdığınız bütün adları, soyadları və ata adlarını sadalayın)	
2. Doğulduğunuz gün, ay, il	
3. Doğulduğunuz yer (respublika, şəhər (rayon), kənd)	
4. Milliyyətiniz	
5. Ailə vəziyyətiniz (nikahdasınızmı, dulsunuzmu, subaysınızmı)	
6. Əgər başqa vətəndaşlıqda olmusunuzsa, hansı vətəndaşlığa malik olduğunuzu, onu nə ilə əlaqədar itirdiyinizi, nə vaxt Azərbaycan Respublikası vətəndaşlığını əldə etdiyinizi göstərin	
7. Təhsiliniz və təhsil üzrə ixtisasınız (harada, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz)	
8. Məhkəmə qaydasında cinayət və ya inzibati məsuliyyətə cəlb olunmusunuzmu, nə vaxt və nəyə görə	
9. Dövlət, idarə, müəssisə təşkilatları və vətəndaşlar qarşısında icra edilməmiş öhdəlikləriniz varmı (konkret göstərmək)	

10. Yaxın qohumlarınız (arvad, ər, valideynlər, böyük uşaqlar, qardaşlar və bacılar)

Qohumluq dərəcələri	Soyadı, adı və atasının adı	Milliyyəti	Vətəndaşlığı	İş yeri və vəzifəsi	Olduğu ölkə və yaşadığı ünvan



«\_\_\_» \_\_\_\_\_  
(gün, ay, il)

Şəxsi imza \_\_\_\_\_

Anket-ərizə və orada göstərilmiş sənədləri qəbul etdi və doldurmanın düzgünlüyünü yoxladı

---

(sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı və onun imzası)

«\_\_\_» \_\_\_\_\_  
(gün, ay, il)